

«RƏVAN SİĞORTA» ASC-nin
31 Dekabr 2013-cü il tarixinə olan
Uçot siyasəti və izahlı qeydləri

“Rəvan Sığorta” ASC-nin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunlaşdırılmış Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edilmişdir. Gəlirlər və xərclər hesablama metodu ilə göstərilmişdir.

1. Uzunmüddətli aktivlər

Torpaq, tikili və avadanlıqlar

01.01.2014-cü il tarixinə cəmiyyətin torpaq, tikili və avadanlıqlar kateqoriyasından olan vəsaitlərinin balans dəyəri 229400,95 manat, köhnəlməsi 144097.62 manat və qalıq dəyəri 85303.33 manat olmuşdur. Bu vəsaitlərin tərkibinə avadanlıq, nəqliyyat vasitəsi və digər əsas vəsaitlər daxildir. Köhnəlmə norması qanunvericiliyə əsasən kateqoriyalar və normalar üzrə tətbiq edilmiş, maşın-avadanlıq və nəqliyyat vasitələri üçün 25%-ə qədər, digər əsas vəsaitlər üçün isə 20%-ə qədər götürülmüşdür.

01.01.2013-cü il tarixinə tikili, avadanlıq və nəqliyyat vasitəsinin ilkin dəyəri və yığılmış amortizasiyanın hərəkəti aşağıdakı cədvəldə göstərilir.

	Kompüter avadanlıqları	Mebel və avadanlıqlar	Nəqliyyat vasitəsi
01.01.2013-cü il tarixə olan ilkin dəyər	29323.73	25636.23	143472.76
01.01.2013-cü il tarixə yığılmış amortiz.	10377.69	8655.14	70047.88
01.01.2013-cü il tarixə mövcud olan dəyər	18946.04	16981.09	73424.88
dövr ərzində alış və ya Ə.V. dəyərinin artması	7857.50	21074.48	19960
dövr ərzində satış	17923.75	-	-
dövr ərzində silinən		-	-
dövr ərzində amortizasiya	9295.31	11677.68	36377.25
31.12.2013-cü il tarixə yığılmış amortizasiya	19673	11677.68	104091.80
31.12.2013-cü il tarixə mövcud olan dəyər	17508.23	26377.89	41417.21

Qeyri-maddi aktivlər

01.01.2014-cü il tarixinə cəmiyyətə məxsus qeyri-maddi aktivlərin balans dəyəri 22300 manat, köhnəlməsi 6055.66 manat, qalıq dəyəri isə 16244.34 manat təşkil etmişdir.

2. Qısamüddətli maliyyə aktivləri

Dövlət qiymətli kağızları.

01.01.2014-cü il tarixinə dövlət qiymətli kağızlarının qalığı 300200 manat təşkil etmişdir.

3. Debitor borclar

Cəmiyyətə birbaşa sığorta üzrə olan borclar 414389.02 manat, təkrarsığorta əməliyyatları üzrə borc 178656.70 manat olmuşdur. Bütçə üzrə 7513.06 manat debitor borc yaranmışdır. İlin sonuna cəmi 910802.72 manat debitor borcu qalmışdır.

4. Pul vəsaitləri

Kassa əməliyyatları

01.01.2014-cü il tarixinə kassa qalığı 323672.13 manat təşkil etmişdir. İl ərzində 16769648.39 manat kassaya mədaxil, 17363274.35 manat kassadan məxaric olmuşdur.

Hesablaşma hesabı və valyuta hesabının açıqlanması

Hesablaşma hesabı üzrə qalıq 01.01.2013-cü il tarixinə 3735740.75 manat və 31.12.2013-cü il tarixinə 10352890.22 manat olmuşdur.

O cümlədən,
Banklar üzrə

<i>Bankın adı</i>	<i>01/01/2013</i>	<i>31/12/2013</i>
NBC Bank ASC	3494516.99	10002451.72
NBC Genclik filiali	-	80766.04
United Credit Bank	45794.76	33733.43
Bank of Azerbaijan	27009	106897.99
AzerTurk Bank	105300	107389.92
Turan Bank	63120	21651.12
Cəmi:	3735740.75	10352890.22

Valyuta hesabı hesabı üzrə qalıq 01.01.2013-cü il tarixinə - manat dəyərində ABŞ və 31.12.2013-cü il tarixinə 12200.56 manat dəyərində ABŞ dolları olmuşdur.

Banklar üzrə

<i>Bankın adı</i>	<i>01.01.2013</i>	<i>01.01.2014</i>
NBC Bank ASC	-	12200.56
Cəmi:	-	12200.56

Banklarda olan depozit hesablar üzrə qalıq 01.01.2013-cü il tarixinə 4500000 və 31.12.2013-cü il tarixinə 4573000 manat olmuşdur.

Banklar üzrə

<i>Bankın adı</i>	<i>01.01.2013</i>	<i>31.12.2013</i>
Bank of Azerbaijan	600 000	673 000
United Credit Bank	1 400 000	1 400 000
AzerTurk Bank	1 300 000	1 300 000
Turanbank ASC	1 200 000	1 200 000
Cəmi:	4500000	4573000

5. Uzunmüddətli maliyyə aktivləri

6. 31 dekabr 2013-cü il tarixinə uzunmüddətli maliyyə aktivlərinin dəyəri 675027 AZN olmuşdur.

Onlar:

- Sabah "İstehsalat Kommersiya Firması" səhmlərinin 45%-i - 675027 AZN

7. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

31.12.2013-ci il tarixinə sığorta ehtiyatlarında təkrarsığortaçıların payı 823472.48 manat olmuşdur.

8. Kapital

31 dekabr 2013-cü il tarixinə Cəmiyyətin elan edilmiş və tam ödənilmiş nizamnamə kapitalı hər birinin nominal dəyəri 40.80 AZN olan 218139 ədəd səhmdən ibarət olmuşdur. Nizamnamə kapitalına qoyuluşlar Azərbaycan Manatı ilə həyata keçirilmişdir. 31 dekabr 2013-cü il tarixində tamamlanan il ərzində buraxılmış səhmlərinin sayında dəyişiklik olmuşdur. Səhmlərin nominal dəyərinin 40.80 AZN olmaqla əlavə olaraq 120099 ədəd səhm buraxılmışdır. Cəmiyyətin 01.01.2013-cü il tarixinə olan nizamnamə kapitalını 8900071.20 manat təşkil edir.

31 dekabr 2013-cü il tarixinə Cəmiyyətin səhmdarı və iştirak payı aşağıdakı kimi olmuşdur.

Səhmdarın adı	Səhmlərin sayı	İştirak payı(%)	Məbləğ AZN-lə
1."NBC Bank" ASC	18628	8.54%	760 022.40
2."Nurgün Grup" MMM	107109	49.10%	4 370 047.20
3."Nurgün Motors" MMC	92402	42.36%	3 770 001.60
Cəmi:	218139	100%	8 900 071.12

9. Kapital ehtiyatları

Yenidən qiymətləndirilmə üzrə ehtiyat

2013-cü ildə əmlakın yenidən qiymətləndirilməsi olmamışdır.

10. Sığorta ehtiyatları

Sığorta ehtiyatlarının tərkibi

Qazanılmamış sığorta haqları ehtiyatının hərəkəti aşağıdakı kimi olmuşdur.

	<i>Ümumi məbləğ</i>	<i>Təkrarsığortaçıların payı</i>	<i>Xalis</i>
01 yanvar 2013-cü il tarixə qazanıl mamış sığorta haqları ehtiyatı	3991167.75	706000.30	3285167.45
01 yanvar 2013-cü il tarixə qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları	4874575.59	910785.93	3963789.66
31 dekabr 2013-cü il tarixə qazanıl mamış sığorta haqları ehtiyatı	5048076.77	771453.83	4276622.94
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı	229188.63	22016.21	207172.42
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı	206016.74	30002.44	176014.30
Əlavə ehtiyatlar	0.00	0.00	0.00
31 dekabr 2013-cü il tarixə qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları	5483282.14	823472.48	4659809.66

Sığorta ehtiyatları ümumilikdə könüllü sığorta sinifləri üzrədir.

11. Kreditor borcları (Öhdəliklər)

01.01.2014-cü il tarixinə cəmiyyətin 844087.95 manat kreditor borcu olmuşdur. Onlar aşağıdakılardır:

- Bütçə üzrə 209505.91 manat
- Sosial sığorta və təminat üzrə 3524.83 manat
- Təkrarsığorta üzrə 529774.87 manat
- Sair kreditorlar 9135.42 manat

- Digər qısamüddətli öhdəliklər

92146.92 manat

Gəlirlər

Əsas əməliyyat gəlirləri

2013-cü il ərzində cəmiyyətin birbaşa sığorta üzrə sığorta mükafatlarının (haqqlarının) cəmi məbləği 4030986.59 manat, təkrarsığortaya qəbul edilmiş risklər üzrə aldığı sığorta mükafatları 33181.04 manat, təkrarsığortaya verilmiş risklər üzrə komisyon muzzdların həcmi 132225.02 manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı 227612.67 manat təşkil etmişdir. Əsas əməliyyat gəlirləri 4424005.32 manat olmuşdur.

Investisiya gəlirləri

Cəmiyyətin 2013-cü il ərzində investisiya gəliri **459575.28** manat olmuşdur.

Xalis sığorta ehtiyatlarının dəyişməsi

Cəmiyyətin hesabat ili ərzində sığorta ehtiyatlarının artması nəticəsində xalis sığorta ehtiyatlarının dəyişməsi (mənfi) 696020 manat təşkil etmişdir.

Subroqasiya gəlirləri

Cəmiyyətin hesabat ili ərzində subroqasiya gəlirləri 61748.68 manat olmuşdur.

Sair gəlirlər

Cəmiyyətin hesabat ili ərzində sair gəlirlər 4409.98 manat olmuşdur.

Cəmiyyətin 2013-cü ilin yekunlarına görə ümumi gəliri **4253719.26** manat olmuşdur.

12. Xərclər və ödənişlər

Birbaşa sığorta üzrə sığorta ödənişləri

Hesabat dövründə cəmiyyət tərəfindən 1139587.80 manat baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi edilmiş, 127785.76 manatı isə vaxtından əvvəl xitam verilmiş müqavilələr üzrə sığorta haqqları qaytarılmışdır.

İşlərin aparılması xərcləri

Cəmiyyətin 2013-cü il ərzində işlərin aparılması xərci cəmi 1187362.96 manat təşkil etmişdir

Təkrarsığortaya verilmiş risklər üzrə

2013-cü il ərzində cəmiyyətin təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış sığorta haqqları 665782.44 manat olmuşdur. Sığorta fəaliyyəti üzrə sair xərclər 11324.14 manat olmuşdur.

Cəmiyyətin il ərzində xərclərin cəmi **3225913.10** manat təşkil etmişdir.

Maliyyə mənfəəti və xalis mənfəət

2013-cü il ərzində cəmiyyətin mənfəəti **1027806.16** manat, xalis mənfəət isə (mənfəət vergi bəyannaməsi üzrə mənfəət vergisi **205561.23** manat) **822244.93** manat olmuşdur.

İdarə Heyətinin Sədri

F.F.Aslanov

Baş mühasib

M.Y.Nuriyev